

**H**ər dəfə yeri  
ni bir möv  
zuya müraciət  
edəndə, qələmi  
əlimə alanda ağır  
yükün altını girdi  
yimi, bəzən də dibi  
görünməyən dərin  
bir dəryaya baş  
vurduğumu hiss  
edirəm. Ona görə də  
yazacağım mövzudan  
asılı olaraq çox  
düşünürəm, sonra  
qələmi işə salıram.

Bu dəfə yazacağım  
mövzu daha mesuliyyətli,  
daha ciddi və eyni zamanda  
çox maraqlıdır. Çünkü  
uzun bir yolculuğa çıxram.  
Haradan başlayacağam,  
bir həyat yoluna nə cür ay  
na tutacağam ki, heç nə  
unudulmasın, kölgədə qal  
masın, qalaqlanmış fikirlər  
dolğunluğu qoruyub saxla  
sın. Dolu-dolu yaşanmış 80 il  
lik bir ömrün həyat rəsmini  
çəkmək üçün sóz firçam, lek  
silikonumuzda olan minlərlə  
ifadələr kifayət edəcəkmi?

Söhbət Xalq artisti, bəstə  
kar, "Heydər Əliyev" ordenini  
şərəfle daşıyan ictimai-siyasi  
xadim, müğənni, Azərbaycan  
estrada musiqisinin təbliğində və  
inkışafında böyük rolü olan  
Polad Bülbülügləndən gedir.

O, hələ 10 yaşındaykən musi  
qi dünyasında öz sözünü çoxdan  
demiş - SSRİ Xalq artisti olan atası,  
dahi Bülbülü müşayiət edərək  
özünü sinadı və bu çətin sınaqdan  
üzüağ çıxdı. Dahi sənətkar, Xalq  
artisti Bülbülü evində artıq gele  
cəyi parlaq görünen Azərbaycan  
mədəniyyətinə sonsuz töhfələr ver  
məyə qadir olan bir gənc böyüyür  
dü. Yeniyetmə gənc öz qərarını q  
ətiləşdirmişdi - musiqici olacaq! O  
ğlunda istedadı, musiqiye olan həvəsi  
gören Bülbül ona öz xeyir-duasını  
vermişdir. Bu, sıradan bir xeyir-dua  
deyildi... Ona xeyir-dua verən atası  
olmaqdən başqa, həm də böyük ope  
ra müğənnisi, musiqi folkloru tədqiqat  
çısı, Azərbaycanın peşəkar vokal se  
netinin banisi, SSRİ Xalq artisti Bülbül  
idi.

1957-ci il 12 yaşılı Poladin həyatında  
dönüş nöqtəsi oldu. Həmin il Bülbülü  
60 illik yubileyi və yaradıcılığının 40 illiyi  
böyük təntənə ilə keçirildi. Dostları yu  
biley gecəsində gözlənilmədən sehnəyə  
Poladi çıxardılar. O, ilk dəfə Azərbaycan  
Opera və Balet Teatrının sehnəsində "Evleri var xana-xana" xalq mahnısını bö  
yük məhərətlə ifa etdi. Ifa ruhları o qədər  
vəcdə gətirdi ki, tamaşaçılar onu ayaqüs  
tə alıqlıslılar. Bu, Poladda özgürəni dəha  
da artırdı.

1959-cu ildə Polad atasının repertuarından  
iyirmidən çox əsəri fortepianoda çala  
raq ifa etməyi öyrəndi. Artıq gənc ifaçı xalq  
arasında Polad Bülbülü kimi tanınır sevi  
ldi. O, zəngin repertuarı ilə ölkəmizin şəhər  
və rayonlarına qastrol səfərləri edirdi. Hər  
dəfə de ifaları gurultulu alıqlıslarla qarşılındı.

Təəssüf ki, arzusunun həyata keçməsinin  
bir addımlığında Polad atmasını, Azərbaycan  
isə böyük sənətkarını itirdi. Bu böyük itki Pola  
di nə qədər sarsıtsa da, ruhdan salmadı. O,  
atasının adına layiq övlad olmaq üçün öz üz  
rində daha ezmələ çalışdı və gənc yaşlarından  
SSRİ-nin ən populyar müğənnilərindən biri ol  
du. Polad Bülbülüglənun ifaçılıq manerasına  
səmimilik, aydın diksiya, mahni obrazının ya  
ranmasına ən müxtəlif ifadə vasitəlerinin üzvi  
şəkildə harmoniyası xasdır. Polad Bülbülüglə  
nun yaradıcılığı çoxşaxəli və rəngarəngdir: bura  
simfonik və kamera instrumental əsərlər, estrada  
və vokal silsiləsindən musiqilər daxildir. Lakin  
bəstəkarın yaradıcılığının mühüm və böyük hissə  
ni mahni janrı təşkil edir. Polad Bülbülüglənun  
mahniları keçən əsrin ən məşhur estrada müğənnilərini  
repertuarına daxil idi. Bəstəkarın "Gəl, ey  
səhər", "Şəhər Azərbaycan", "Dolalay", "Dilin can in  
cidəndir", "Durnalar", "Azərbaycan odlar yurdum  
mənim" və s. mahniları bu gündə sevilir və ifa ol  
nur.

Poladin anası - hüquqsunas, "Şöhrət" ordenli,  
Prezident təqaüdçüsü, SSRİ Xalq artisti, Stalin mü  
kafatçısı, ölməz sənətkar Bülbülü xatirəsinə həsr  
olunan 7 kitab müəllifi, Bülbül Memorial Ev Muzeini  
nin direktoru Adelya xanımın oğlu Polad haqqında  
xatirələrdə çox maraqlı, hər kəsə xas olmayan key  
fiyyətlərlə tanış oluram. Öyrənirəm ki, atasının zəngin,  
çoxşaxəli həyat tərzinin Poladin yaradıcılığına, incəsə  
nət aləminə atılmasına çox böyük təsiri olub.

Polad 11 illik musiqi məktəbinde professor K.Səfə  
rəliyevin fortepiano sinfində oxuyurdu. İrsi olaraq ata  
sınañdan keçmə musiqi qabiliyyəti və mükəmməl yadda  
şı onu yaşıdlarından fərqləndirirdi. Polad dərsi o qədər  
tez və asan mənimseyirdi ki, müəllimlər onu "zəka kü  
pü" adlandırdılar. O, məktəbde keçirilən çoxsaylı təb  
birlərde iştirak edirdi. Təşkilatlılıq, təbliğat işlərini ol  
duqca yüksək səviyyəde bacarırdı. Dostları ilə maraqlı  
məsələləri müzakire edirdilər. Poladin təşkilatlılıq  
qabiliyyətini görən rəhbərlik onu məktəbin komsomol  
təşkilatına katib seçdi. İctimai işlə məşgul olması  
musiqi dərsinə mane olmurdu. Onun uşaqlıq aləmi  
musiqi dünyası, incəsənət dünyası idi. Çünkü o  
gözünü incəsənət aləmində açmışdı. Atasının  
məşhur bəstəkar, şair, yazıçı və rəssamlar



## BİR ÖMRÜN RƏNGARƏNG DÜNYASI

la söhbəti ona çox maraqlı gəlirdi. O, atasından hem də sənətkar üçün çox vacib olan amillərdən birini mənimsemmişdir - hansısa bir əser üzərində işləyəndə diqqətini başqa səmtə yayındırmamaq. Məhz buna görə də Polad Bülbülüglənun bəstələdiyi bütün əsərlər mükəmməl, zövqverici, köhnəlməyəndir.

1962-ci ildə Polad Bülbülüglü komsomolun XIV qurultayına nümayəndə seçildi. Onun Moskva ya sefəri həyatının dönüş nöqtəsi oldu. O, XIV qurultaya həsr olmuş konsertdə özünün ilk Moskva haqqında mahnısını ifa etdi. Tamaşaçılar onu böyük sevgiyle qarşılıyib hərarətli alıqlıslarla yola salıldılar. O, gecə saat 12:00-da "Xəbərlər" programında gənc bəstəkar və ifaçı Polad Bülbülüglü kimi təqdim edildi. Poladın bu mahnısı keçmiş SSRİ məkanındakı bütün radiolarda səslendi. Bu təqdimatdan sonra artıq hamıbu istedadlı gənci Polad Bülbülüglü kimi tanıdı.

Azərbaycan mədəniyyətinə, estradasına gənc bir is  
tədad günəş kimi doğdu. Moskvadakı uğurlu çıxışından ilhamlanan Polad tez bir zamanda dinleyicilər arasında sevilən, populyarlıq qazanan mahnilar bəstələdi və ifa etdi. 11 illik musiqi məktəbini müvəffəqiyətlə bitirək Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil oldu. O, böyük bəstəkar Qara Qarayevin sinfində təhsil almağa başladı. Görkəmli bəstəkar Q.Qarayevin tələbəsinə ilk tapşırığı bele oldu - təhsil aldığı müddətdə mahni bəstələməyəcək. Tacribəli bəstəkar tələbəsinin potensialını gördüyü üçün istəmirdi ki, onun fikri dağılsın, diqqəti dərsdən yaxınsın. Bu qadağa isə Poladı çox narahat edirdi. Çünkü onun ruhu, könlü nəğmə ilə mahnilarla aşış-daşırı. İçində qaynayan yeni mahni bulaqlarını fəvarələrə çevirib cahaba çıləmək isteyirdi.

Polad ikinci kursda oxuyanda atasının iş masası üzərində "Bayatılar" kitabını görür və atasının seçdiyi bayatları bəstələmək istədiyi müəlliminə bildirir. Q.Qarayev etiraz etmir və deyir ki, əger təhsilinə, dərsinə mane olmayıacaqsa bəstələ. Bəstələri çox uğurlu alıñır. Mahniların notlarında həm kövrəklik, həm intizar, həm məhəbbət ruhunu dilləndirir. Polad Bülbülüglü bu  
nu müəlliminə göstərəndə o, çox bəyənir. Amma yenə də fikrində dönmür. Tələbəsininancaq dərsilə məşgül olmasına istəyir.

Polada böyük əsərlər bəstələmək üçün çoxlu təklifler gəlir. "İştintaq davam edir" filminin musiqisini yazması üçün A.Atakişiyev onların evinə gəlir və xahiş edir ki, filmiñ musiqisini o yazsın. Çox çətinliklə Q.Qarayevin razılığını alıñlar və Polad Bülbülüglü filmin musiqisini yazır. Hər kəs bu filmi bu gün də çox maraqla seyr edir.

Polad Bülbülüglü çox tez şöhrət qazanır, onun mahnilarını görkəmli sənətkarlar ifa edirlər. Polad Bülbülüglü Azərbaycan şairlerinin şeirlərinə mahnilar bəstələyir və bütün mahniları sevile-sevíla gənclərin könül nəğməsinə çevirir. Onun ən çox müraciət etdiyi şairlər - Nəbi Xəzri, Rəsul Rza, Süleyman Rüstəm, İslam Səfərli, Tofiq Mütəllibov, Fikrət Qoca, Məstan Əliyev, Cabir Novruzdur. Onun mahnilarını tanınmış Azərbaycan müğənniləri Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rauf Atakişiyev, Elmira Rehimova, İsləm Rzayev, Mobil Əhmədov və başqaları böyük şövq ilə ifa ediblər.

Polad Bülbülüglü yaradıcılığında rus şairlərinin də şeirlərinə yer verib. O, ümumiyyətə mahni Festivalının laureati olub. Polad Bülbülüglənun mahniları bu gün də dünyani gəzir. Onun mahnilarını təkcə Azərbaycan müğənniləri deyil, dünyanın tanınmış sənətçiləri - estrada ulduzu İosif Kobzon, Lev Leşşenko, Lyudmila Sençina, Edita Pyexa, Leonid Smetannikov, Valeri Obodzinski, Vaxtanq Kikabidze, Mansur Daşmatov, Roza Rimbəyeva, Zaur Tutov da oxuyublar.

Onu gənc yaşlarından dünyanın dörd tərəfində alıqlayırdılar. Paris, Bağdad, Leypsiq, Budapeş, Çığago, Lissabon, Varsava, Berlin, Praqa, Sofiya, İstanbul, Meksiko, Helsinki, Havana, İzmir, Sapporo, Nyu-York, Brüssel, Malta, Neapol, Limassol, Vankuver, Singapur və başqa şəhərlərin böyük zallarında tamaşaçılar Polad Bülbülüglənun uzun müddət səhnədən getməyinə imkan verməyiblər. O, Sovet İttifaqının gönderisi ilə getsə də, səhnəyə Azərbaycanın oğlu kimi çıxırı. Adı çəkilər-çəkilmez yüksələn alıq səsleri zalın divarlarında eks-səda verirdi.

Polad Bülbülüglü özünü film çəkilişlərində də sınayır və bu arzusunu da uğurla həyata keçirir. O, sevile-sevíle izlənilən "Qorxma, mən səninləyəm" filmində çəkilir.

Polad Bülbülüglənun sonsuz zəhməti, çəkdiyi eziyətler diqqətdən kənarda qalmır, 1982-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülür. 1973-cü ildə yaradıcılıq fəaliyyəti ilə bağlı Moskva şəhərinə köçən sənətkar Moskvada yaşadığı müddədə, 1980-ci ildən 1987-ci ilə qədər "Aşiq" vokal-instrumental ansamblına rəhbərlik edir. O, zəngin konsert programı ilə ardıcıl olaraq xarici ölkələrdə səfərlərdə olur.

1987-ci ildə Polad Bülbülüglü Vətənə - Bakıya dönür

və elə həmin ildə də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının rəhbəri olur. 1988-ci ildə isə Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsinə təyin edilir. Onu yaxından tanıyan, Polad Bülbülüglənun göstərişi ilə ölkənin kitabxana-informasiya sahəsinə uğurla rəhbərlik edən tarixçi-alim, Fəxri mədəniyyət işçisi, Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə xanım Məmmədova nazirin gördüyü böyük işlərdən, mədəniyyətimizə gətirdiyi yeniliklərdən bəhs edərə bildirdi ki, Polad Bülbülüglənə nazir işlədiyi 17 il ərzində milli mədəniyyətimizin bərpasına və inkişafına, dünyada təbliğinə böyük və



əvəzolunmaz töhfələr verib. O, Azərbaycanın müxtəlif ölkələrlə mədəni əlaqələrinin möhkəmlənməsi üçün əhəmiyyətli təkliflər irəli sürüb. 2002-ci ildə Strasburqda "Azərbaycanın mədəniyyət siyaseti" haqqında Milli məruzəsinin təqdimatı uğurla baş tutdu. Bu məruzə Azərbaycan Respublikasının mədəniyyət naziri, professor Polad Bülbülüglənun rehberliyi ilə Azərbaycan və Avropanın ekspertləri tərəfində hazırlanmışdır.

1994-cü ildə Polad Bülbülüglü Beynəlxalq TÜRK-SOY təşkilatının yaradılmasının təşəbbüskarı olur və ona rəhbərlik edir. Təşkilat türk dünyasının dostluğunu möhkəmlənməsinə, eyni zamanda türk mədəniyyəti və incəsənetinin inkişafına xidmət edir. Polad Bülbülü 2002-ci ildə onu MDB ölkələrinin mədəniyyət nazirlərinin Mədəni Əməkdaşlıq Şurasının sədri seçilir.

Bir nazir kimi o, respublikanın ən ucqar rayonlarında, kəndlərində kitabxana sisteminə diqqət edir. Kitabxana fondlarını yeni nəşr olunan kitablarla zənginləşdirmək yanaşı, kitabxanalarda oxu zallarının fəaliyyətinin təkmilləşdirilməsi üçün də böyük işlər görür. Ləğv olunmuş sovxoza və kolxoz binalarının mədəniyyət evi, müsiqi məktəbi, kitabxanalar kimi istifadə olunmasını təklif edir. Həmin dövrədə kitabxanaların sayları yaradılır, ilk elektron kataloq və elektron kitabxanalar fəaliyyətə başlayır, kitabxana sistemində yeni texnologiyalar uğurla tətbiq olunur. Nazır muzej, mədəniyyət evləri, mədəniyyət və istirahət parklarının, teatrların inkişafına, tarixi abidələrin qorunmasına böyük diqqət yetirir. Gənc istedadlarının inkişafı üçün Uşaq Filarmoniyasını yaradır. Xalq kollektivlərinin işi dünyada və ölkəmizdə nümayiş olunur.

Polad Bülbülüglənun novatorluq keyfiyyətləri bitib-tükənəmə bilmirdi. O, Cıdır düzündə yaz aylarında gər  
düyü aşış-daşan, rüzgar əsəndə dərya kimi dalgalanan Xarıbülbül çiçəklərinin bülbüllər kimi güldən-gülə qona  
raq şəh nəğmə oxuduqlarını seyr edirdi. Elə oradaca onun ağlına işqli bir fikir gəlir: hər il may ayında Şuşa  
da Xarıbülbül Musiqi Festivalını keçirmək. 1989-cu il  
dən başlayaraq hər il may ayında Şuşada - Cıdır düzündə Xarıbülbül Festivalı təşkil olunur. Festival ABŞ, Yaponiya, Türkiyə, Almaniya, İsrail, İtalya, İspaniya, Avstriya, Əfqanistan kimi ölkələrin və keçmiş SSRİ res  
publikalarının iştirakı ilə keçirilir. Sonuncu festival 1992-ci ilin may ayında baş tutur.

Ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə Polad Bülbülüglü 2005-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında "Eşq və ölüm" baletinin musiqisini bəstələyir. Balet tez bir zamanda ən böyük Opera və balet teatrlarının sehnələrində yer alır.

2006-ci ildə Polad Bülbülüglü Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilir. Ona etibar edilən vəzifəni yerinə yetirmə üçün yenidən Moskva köçür. Səfir işlədiyi müddətdə Polad Bülbülüglü siyasi aləmdə Qarabağ həqiqətlərinin dünyaya eitirdirmək üçün gərgin əmək sərf edir.

2024-cü ildə Azərbaycanda keçirilən parlament seçkilərində Azərbaycanın zümrüd qaşı, xarıbülbülün məsəkəni, mədəniyyət mərkəzi Şuşa şəhərinin və digər rayonların seçicilərinin arzusu ilə millət vəkili seçilir.

Azərbaycan dövləti görkəmli bəstəkar, müğənni, siyasi-ictimai xadim və incəsənət ustasının əməyini, zəhəmetini ən ali mükafatlarla qiymətləndirib. O, 2009-cu ildə "İlin adamı" elan edilib. "İstiqlal", "Şərəf" ordenləri ilə təltif olunub. Azərbaycan Respublikasının ən yüksək mükafatı "Heydər Əliyev" ordəni də Polad Bülbülüglüün sunusuna bəzəyir.

18 may 2